

## KİMYADAN TƏLİM VASITƏLƏRİ VƏ ONLARDAN İSTİFADƏYƏ DAİR TÖVSIYƏLƏR

**Akif Əliyev,**  
*pedagoqika üzrə elmlər doktoru*  
*ARTPI*  
E-mail: akif\_ali@mail.ru

**Rəyçilər:** ped. ü. elm.dok. M.M. Abbasov,  
ped. ü. fəls.dok., dos. A.X. Hacıyev

**Açar sözlər:** təlim vasitələri, resurs, kolleksiya, model, maket, kompensator, verbal vasitə, elektron vasitə, adaptiv, kommunikasiya.

**Ключевые слова:** средства обучения, ресурс, коллекция, модель, макет, компенсатор, вербальное средство, электронное средство, адаптивное, коммуникация.

**Key words:** teaching aids, resource, collection, model, maquette, compensator, verbal means, electronic means, adaptive, communication

Kimyanın tədrisi prosesində şagirdlər maddələri və kimyəvi hadisələri əyani-təbii və sxematik təsvir formasında qəbul edərək reallıqda baş verən proseslərin və hadisələrin mahiyyətini əsasən dərk edə bilirlər. Təlim prosesində əyani vasitələrdən yerində və düzgün istifadə edilməsi böyük səmərə verir, şagirdlərin öyrənmə marağını, motivasiyasını artırır, təlimin gözlənilən nəticəsinə nail olmağa kömək edir. Müəllimlər və şagirdlər tərəfindən təlim-tərbiyə prosesində təhsil müəssisəsi qarşısında qoyulmuş vəzifələri yerinə yetirmək üçün istifadə olunan materiallar, *əyani vasitələr və ya resurslar* adlandırılır. Ümumi adla onlara *təlim vasitələri* deyilir. Tədris praktikasında istifadə olunan təlim vasitələrini iki böyük qrupa ayırmak olar: 1) Əyani-təbii təlim vasitələri (kimyəvi maddələr və onlarla həyata keçirilən kimyəvi eksperimentlər, filiz, faydalı qazıntılar, sənayedə işlənən xammal nümunələri, kimya istehsalatının məhsulları və yarımməhsulları, metallar, qeyri-metallar və polimerlərdən ibarət kolleksiyalar); 2) Sxematik - qrafik təsviri vasitələr (müxtəlif cədvəllər, kimyəvi proseslərin aparıldığı aparatların, qurğuların modelləri, şəkillər, qrafiklər, plakatlar, sxemlər, diaqramlar kimyəvi formular və tənliklər).

Kimya fənninin tədrisində işlənən kolleksiyaları da iki qrupa bölürlər: a) təbiətdən götürülmüş natural obyektlərdən (minerallar, filizlər və s.) ibarət olan kolleksiyalar; b) insanlar tərəfindən hazırlanmış obyektlər (üşşə, metalların birgə ərintiləri olan xəlitalar, polimerlər və s.). Kolleksiyalardan əyanlılık kimi istifadə zamanı onları müşahidə edib tanımaq tapşırılır və ya nümayiş etdirilərək izahat verilir. Qrafik- təsviri təlim vasitələrdən müəyyən kimyəvi obyektlərin modellərini, yaxud kimyəvi qanuna uyğunluqları nəzərdən keçirdikdə istifadə olunur. Bu təlim vasitələri real obyektləri mütərrəd-ləşdirməyə, onların quruluşunu və kimyəvi proseslərin ardıcıl getməsini təsəvvür etməyə imkan verir. Audio-vizual təlim vasitələri (kino, televiziya, radio və başqa ekran və səs vasitələri) təlim metodlarının təkmilləşdirilməsində xüsusi əhəmiyyətə malikdir. Ənənəvi audio-vizual təlim vasitələrindən daha çox populyar olanı tədris kinofilməridir. Tədris kinofilmərinin ən mühüm xüsusiyyəti onların istehsalatda gedən real prosesləri və aparatları ekranda verəcəyi, həmçinin aparatlarda gedən kimyəvi əvərilmələrin, ardıcıl əməliyyatların mexanizmini dinamik multiplikasiya üsulu ilə göstərə bilməsidir. Təlim praktikasında kinofilmərdən dərsdə yeni bilik verdikdə fragmentlər göstərilir və yaxud bölmənin (tədris vahidinin) materialı tam öyrənildikdən sonra dərsdən kənar vaxtda bütövlükdə nümayiş etdirilir. Fragmentlər göstərildikdə müəllim aydınlaşdırıcı izahat verir və ya müəyyən suallar vermeklə (kinofragmentə aid) şagirdlərin fikri öyrənilir, sonra bu fikirlərə əlavələr edilir. Kimya təlimində diafilm, diapozitiv və qrafoepidiya vasitələrdən (epidiaskop) istifadə edilməsi də əhəmiyyətlidir. Diaprojeksiyadan (diafilm və diapozitivin təqdim edilməsi) istifadə olunması imkan verir ki, a) dərsdə canlanma əmələ gəlsin; b) vaxta qənaət edilsin; c) göstərilən kadra aid bütün siniflə eyni vaxtda iş təşkil olunsun; d) göstərilən təsvirlər adı lövhədə də nümayış etdirilsin. Qrafoproaksiyaların üstünlüyü

onunla izah olunur ki, hər hansı təlim materialını lövhədə yazmağa sərf olunan vaxta qənaət edilir. Təlim materiallarına aid şəkillərin, eləcə də hər hansı kimyəvi təcrübənin ekranında bütün sinif göstərilməsi üçün epidiaskopdan və diaprojektorlardan istifadə edilməsi də müəllimin işini xeyli asanlaşdırır, şagirdlərin diqqətini öyrənilən material üzərində cəmləşdirir və hamida dərsə böyük maraq yaradır.

Son illərdə təlimdə elektron texnikasından (kompyuterdən, elektron lövhələrdən və b.) istifadə edilməsi böyük imkanlar yaratmışdır. Elektron texnikası, öyrənmə, yoxlama və qiymətləndirmə proseslərini kombinədilmiş şəkildə nümayiş etdirməyə, fərdi və kollektiv sorğu keçirməyə, bilikləri öyrətməyə və müxtəlif bacarıqları əyani olaraq göstərməyə yeni imkanlar açır. Ümumi yanaşmada kimyadan təlim vasitələri aşağıdakı kimi təsnif edilə bilər:

- natural obyektlər (maddələr, kimyəvi reaktivlər, təlim üçün materiallar, qarışqlar, məhlullar, kolleksiyalar və s.);
- laboratoriya avadanlığı (cihazlar, kimyəvi qablar və laboratoriya ləvazimatları);
- modellər, maketlər (atom, molekul, kristal qəfəsləri, kimya istehsalatı aparatlarını təsvir edən təlim modelləri);
- təlimin çap vasitələri (cədvəllər, sxemlər, qrafiklər, plakatlar, fotoqrafiyalar və s.);
- audiovizual təlim vasitələri (diapozitivlər, transparantlar, diafilmər, səs yazıları, videofilmər, kinofilmlər) və bunları nümayiş etdirən texniq vasitələr (diaprojektorlar, filmoskoplar, epiproyektorlar, kodoskoplar, kinoproyektorlar, maqnitofonlar, video maqnitofonlar, ekranlar, interaktiv lövhələr və b.).
- müasir kommunikasiya və informasiya vasitələri (təlimləndirici, yoxlayıcı, təlim oyunları və başqa kompüter proqramları olan) və onlara aid qurğular və aparatlar (videokameralar, rəqəmli fotoaparatlar, kompüterlər, multimedya qurğuları, internet və b.).

Kimya eksperimental elmdir, fənnin dərs mövzularının 80%-dən çoxunda kimyəvi təcrübələrdən istifadə olunmalıdır. Buna görə də məktəbdə kimymanın səmərəli tədrisi üçün təlim vasitələri kimi təbii-natural obyektlərdən və real kimyəvi proseslərdən istifadə olunmasına üstünlük verilməlidir. Yalnız, təbii obyektlərdən və kimyəvi proseslərdən istifadə imkanları olmadıqda (təhlükəsizlik texnikası baxımından, regionda öyrənilən obyektlərin yoxluğu, reaktivlər, cihazlar və avadanlıq çox baha olduqda) müəllim başqa təlim vasitələrindən istifadə edə bilər. Yadda saxlanılmalıdır ki, kimyəvi hadisələrin ən parlaq kino və video fragmentləri, ən yaxşı virtual eksperimentlər belə şagirdlərin özlərinin bilavasitə apardığı kimyəvi təcrübələri əvəz edə bilmir, lazımi didaktik effekti vermir. Təlim vasitələrinin xarakterik didaktik funksiyaları aşağıdakılardır:

*İnformasiya funksiyası* - bəzi təlim vasitələri bilikalma mənbəyidir və ya bilikötürmə funksiyası dası'yır, məsələn, proeksiya aparatları belə funksiyalara malikdir;

*Adaptiv funksiya* - təlim vasitələrindən istifadə zamanı proseslərin (reaksiyalarn) gedisinə, nümayişlərin, müstəqil işlərin təşkilinə uyğunlaşma, imkan və şərait yaranır;

*Kompensator funksiyası* - müəllim və şagirdlərin əməyi intensivləşir və görülən işlər sürətlənir;

*İdarəetmə funksiyası* - düzgün seçilmiş təlim vasitələri şagirdlərin təlim-idrak fəaliyyətini təşkil və idarə etməyə, əks-əlaqə yaratmağa, qavrama və mənimmsəmədə buraxılan səhvələri korreksiya etməyə kömək edir;

*İntegrativ funksiya* - təlim vasitələri obyekt və hadisələri həm bütövlükdə, həm də ayrıca təhlil etməyə, öyrənməyə imkan yaradır;

*İnteraktiv funksiya* - şagirdlərin təlim vasitələri ilə birbaşa qarşılıqlı təsiri və dialoji rejimdə qarşılıqlı məlumat mübadiləsi təmin edilir, yəni həm birbaşa əlaqə, həm də əks - əlaqə reallaşır;

*Motivasiya funksiyası* - şagirdlərin idrak fəaliyyəti stimullaşdırılır və aktivləşdirilir.

Pedaqoji prosesdə yuxarıda göstərilən bütün funksiyalar kompleks şəkildə reallaşır. Funksiyaların dominantlığı (hansınınsa üstünlüyü) istifadə olunan vasitələrin növündən asılıdır. Müasir dövrdə

## ***Kimyadan təlim vasitələri və onlardan istifadəyə dair tövsiyələr***

*təlimin texniki vasitələrinin* kimyanın təlimi prosesində xüsusi yeri vardır. Təlimin texniki vasitələri (TTV) əsas informasiya mənbəyi hesab olunur və ya əsas bilik mənbəyini təmamlayır, ona əlavələr edir, onu daha əyani, daha inandırıcı və yaddaşalan edir. TTV ilə iş zamanı informasiyanın görüntü və səs kanallarının birləşməsi idrak fəallığında xüsusi atmosfer yaradır və şagirdlərə güclü emosional təsir edir. Deməli, TTV təlimdə həm də yüksək səviyyədə motivasiya funksiyası daşıyır. TTV təlim prosesində həmçinin kompensator funksiyası daşıyır. Çünkü, TTV anlaşılmayan və yaxud adı halda çətin anlaşılan təlim materiallarını şagirdlər üçün anlaşılan formaya çevirir, dərsdə müstəqil işlərin həcmini və miqdarını artırır. Qavramın və informasiyaların çatdırılması idarəetmə priyomlarının TTV-nin köməyiylə reallaşdırılması (təlim materiallarının kiçik porsiyalarla verilməsi, müxtəlif rakursdan göstərilməsi) onların idarəetmə imkanlarını xeyli geniş olduğunu təsdiq edir. TTV həm də adaptiv (uyğunlaşdırıcı) funksiyalara malikdir. Onların köməyiylə təlim materialları auditoriyanın tələblərinə uyğunlaşdırılır, istənilən materialın seçilib göstərilməsi, informasiyanın həcminin və tempinin asanlıqla dəyişdirilməsi və s. imkanları yaranır. Hazırda təlimin texniki vasitələrinin nomenklaturası kəskin şəkildə dəyişmişdir, tədris kinofilmlərini, diafilmlərini, maqnitafonları müasir elektron vasitələri - videoyazalar, audiokasetlər, CD-ROM, DVD diskləri və internet əvəz etmişdir. İndi universal TTV kimi elektron dərslikləri işlənilməkdə və istifadəyə verilməkdədir. Yeni elektron təlim vasitələrinin yaradılması təlim vasitələrini xeyli genişləndirmişdir. Onların interaktiv funksiyaları şagirdlərin idrak fəallığını, öyrənməyə marağını da artırılmışdır.

**Mövzunun aktuallığı.** "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda xüsusi olaraq qeyd edilir ki, yaxın illərdə təhsil müəssisələri İKT əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastruktur yaradılacaq, hər bir təhsil müəssisəsi internetlə, elektron dərsliklərlə yüksəlmiş kompüter-planşetlə təmin olunacaqdır. Bu baxımdan müəllimlərin müasir təlim vasitələri və onların əhəmiyyəti barədə daha geniş məlumatlı olması mövzunun aktuallığını şərtləndirir.

**Problemin yeniliyi və praktik əhəmiyyəti** ondadır ki, əksər müəllimlər kimya təlimində istifadə olunan müasir təlim vasitələri, onların təsnifatı və onların əhəmiyyəti barədə az məlumatla malikdirlər. Məqalədə müasir TTV və audiovizual vasitələr barədə ətraflı məlumat verilir. Burada həmçinin hənsi təlim vasitələrindən necə və hənsi vaxtda istifadə edilməsi barədə praktik tövsiyələrin verilməsi, hesab edirik ki, kimya müəllimlərinə öz dərslərini daha maraqlı qurmaqla kömək edəcəkdir.

## **ƏDƏBİYYAT**

1. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası//Azərbaycan məktəbi, 2013, № 5
2. Методика преподавания химии: Учеб.пособие для студ. пед. ин-тов по хим. и биол. спец. М.: Просвещение, 1984.
3. Общая методика обучения химии / Под ред. Р.Г. Ивановой. М.: Дрофа, 2007.
4. Космодемьянская С.С., Гильманшина С.И. Методика обучения химии: Учебное пособие. Казань, ТГГПУ, 2011.

**А.Г. Алиев**

## **СРЕДСТВА ОБУЧЕНИЯ ХИМИИ В ШКОЛЕ И РЕКОМЕНДАЦИИ ПО ИХ ИСПОЛЬЗОВАНИЮ НА УРОКЕ РЕЗЮМЕ**

В статье дается подробная классификация средств обучения по химии в школе, а также рекомендации по их использованию на уроках. Отмечается особая роль ТСО и современных аудиовизуальных средств в обучении химии.

**A.H. Aliyev**

## **CHEMISTRY TRAINING AIDS AT SCHOOLS AND ABOUT THEIR USE IN THE CLASSROOM SUMMARY**

The article deals with the classification of training aids on chemistry and recommendations for their use at the lessons. Special role of TCO and modern audiovisual aids in teaching of chemistry are noted in the article.

**Redaksiyaya daxil olub: 11.05.2016**